


Ailə üzvləri arasında Seliakiya xəstəliyinin yaranma riskinin qiymətləndirilməsi:

- Neqativ nəticələr əsasında bu xəstəliyin gələcəkdə də inkişaf etməyəcəyini 99% əminliklə qeyd etmək olar.
- Pozitiv nəticələr müşahidə olunan zaman isə ailə üzvlərinin hər 2-3 ildən bir gec olmayıaraq və xəstəliyin hər hansı simptomu müşahidə edildikdə dərhal **anticisimlərin təyini testinin aparılması** məsləhət görülür.

SELİAKİYA XƏSTƏLİYİNİN DİAQNOSTİKASINDA İSTİFADƏ OLUNAN ALQORİTM



*0033
ÇAĞRI MƏRKƏZİ

- **Referans Klinik Laboratoriya Mərkəzi:** Nərimanov ray., M. Məmmədzadə küç. 8A
- **Referans Poliklinik Nəsimi filialı:** Nəsimi ray., M. Mirqasimov küç. 25A
- **Referans VIP filialı:** Səbail ray., Z. Əliyeva küç. 107A
- **Referans Poliklinik Əhmədli filialı:** Xətai ray., M. Hadi küç. 229D
- **Referans Poliklinik Mərdəkan filialı:** Xəzər ray., Mərdəkan qəs., Yesenin küç. 58
- **Referans Binəqədi filialı** (8-ci Stomatoloji Poliklinika): Binəqədi ray., Azadlıq pr. 167
- **Referans Poliklinik Bayıl filialı:** Səbail ray., Ak. Ə. Yaqubov küç. 19
- **Referans Səyyar Maşağa Qanalma Məntəqəsi:** Sabunçu ray., Maşağa qəs., Ə.Əhmədov küç. 31A
- **Referans Sumqayıt Tibb Mərkəzi:** Sumqayıt şəh., S. Vurğun küç. 119
- **Referans Səyyar Ağstafa filialı:** Ağstafa şəh., Dəmirdiyolu vağzali dax.
- **Referans Qəbələ Tibb Mərkəzi:** Qəbələ şəh., A. Şehhət küç. 25A
- **Referans İsləmili Səyyar Qanalma Məntəqəsi:** İsləmili şəh., M. F. Axundov küç. 65
- **Referans Quba Tibb Mərkəzi:** Quba şəh., M. Qorki küç.
- **Referans Xaçmaz Qanalma Məntəqəsi:** Xaçmaz şəh., N. Nərimanov küç. 49 (əvvəlki NK-AY klinikası)
- **Referans Lənkəran filialı:** Lənkəran şəh., S. Bayramov küç. 19 (Avicenna Medical Center dax.)



Nərimanov ray., M. Araz küç. 105A

*0033
ÇAĞRI MƏRKƏZİ



Gəncə şəh., Atatürk pr. 120B

*0033
ÇAĞRI MƏRKƏZİ



Azərbaycanın ilk ÖZƏL Təcilli Tibbli Yardım və Hava Ambulansı xidməti

*0003
ÇAĞRI MƏRKƏZİ



Masallı şəh., Qarabağ küç. 20

*0033
ÇAĞRI MƏRKƏZİ



Eşitmək SƏNİN haqqındır!

*0111
ÇAĞRI MƏRKƏZİ



Klinika Referans Medical Group
daxılində fealiyyət göstərir

info@referansclc.com
www.referansclc.com



R Referans
Klinik Laboratoriya Mərkəzi
&
Poliklinik

SELİAKİYA (ÇÖLYAK) XƏSTƏLİYİ



*0033
ÇAĞRI MƏRKƏZİ

Seliakiya - Nazik bağırsağın anadangelmə xroniki autoimmun xəstəliyi olub, bəzi dənli bitkilərin (arpa, çovdar, buğda və s.) tərkibində olan qlüten zülalına qarşı həssaslıqla müşahidə olunan genetik xəstəlikdir.

Seliakiya xəstəliyinin patogenezinin əsasında, qlüten zülalının komponenti olan gliadinin nazik bağırsaq xovlarının zədələməsi durur.

Kliniki əlamətlər:

- Həzm və sorulma prosesinin pozğunluqları
- Hipovitaminoz və avitaminoz
- Steatoreya (necisidə yüksək miqdarda yağ)
- Çeki defisiti
- Xroniki dəri xəstəlikləri
- Bir sıra hallarda hamiləliyin ilk 12 həftəsində düşüklər



Seliakiya diaqnozu qoyulan uşaqlarda düzgün müalicə və pəhriz sonrası
Üğurlu nəticə

Hansı hallarda Seliakiya xəstəliyinin skrininq müayinəsi aparılmalıdır?

- Seliakiya xəstəliyinin kliniki simptomları müşahidə edilən 3 yaşdan yuxarı uşaqlarda və böyüklərdə;
- Ailə anamnezində Seliakiya xəstəliyi olan insanlarda;
- Şəkərlü diabet tip 1 və ya hər hansı digər autoimmun xəstəlik olan şəxslərdə (Autoimmun tiroid, Autoimmun qaraciyər xəstəlikləri, Ig A çatışmazlığı, Daun sindromu və s.).

Seliakiya xəstəliyinin diaqnostikasında istifadə edilən testlər və onların xüsusiyyətləri

Anti-Ema

(Endomiziuma qarşı anticisimlər)

Əzələ hüceyrələrini əhatə edən birləşdirici toxumaya qarşı anticisimlərin təyini. Bu test 100% həssaslığa və spesifikasiyə malikdir.

Anti-DGP IgA və IgG

(Deaminəqliadin peptidə qarşı anticisimlər)

Əksər seliakiyalı xəstələrdə rast gəlinir, IgA IgG-yə nisbətən daha spesifik marker hesab olunur. Kombinə olunmuş şəkildə təyini diaqnostik effektivliyi artırır (xüsusiylə də, IgA çatışmazlığı olan xəstələrdə).

Total IgA

Seliakiya bəzən IgA defisiiti ilə müşahidə olunduğu üçün bu testin aparılması məsləhət görülür.

tTg-İgA və IgG

(Toxuma transglutaminazasına qarşı anticisimlər)

Seliakiya zamanı autoimmun reaksiyaların əsas hədəf antigeninə qarşı anticisimlərin təyini- 100% həssaslığa və spesifikasiyə malik testdir. Bəzi xəstələrdə Ttg pozitiv və digər testlər neqativ nəticə verərsə, bu xəstəliyin **ilkin mərhələsini** göstərir. Eyni zamanda bu test **müalicə mərhələsi** izlənilərkən istifadə edilir.

Genetik müayinələr

Seliakiya xəstələrində **HLA DQ2/DQ8** genlərinin hər ikisine rast gəlmək olar. Lakin bu genlərdən yalnız birinin daşıyıcısı olmaq xəstəliyin diaqnozunun qoyulmasında kifayət etmir. Ümumi populyasiyada Seliakiya xəstəliyinə rast gəlmə riski 1% olduğu zaman, HLA DQ2 və ya DQ8 genlərinin daşıyıcılarında xəstəliyin rast gəlmə tezliyi 3%-ə qədər yüksələ bilər. Birinci dərəcəli ailə üzvlərində Seliakiya xəstəliyi müşahidə edildiyində, eyni genotipli insanlarda Seliakiya xəstəliyinə rast gəlmə riski 40%-ə qədər yüksəlir. Genotipi araşdırılmayan ailələrdə isə bu xəstəliyin yaranma riski 7-20% arasında dəyişir.

Nazik bağırsaq biopsiyası və müsbət seroloji nəticələr diaqnoz üçün qızıl standartdır.

Biopsiyadan əlavə, genetik testlər və seroloji testlər diaqnoza kömək edir.

- EMA, anti-dTG və anti-DGP testləri qlüten enteropatiyalarında oxşar performans göstərirler
- Xüsusiylə, IgA çatışmazlığı olan 2-3 yaşdan kiçik xəstələrdə anti-DGP və anti-Ttg IgA anticisim testləri ilə daha etibarlı nəticələr əldə edilir.
- Anti-DGP və anti-dTG IgA testləri aşağı riskli şəxslərdə skrininq üçün ən uyğun testlərdir.
- Yüksək riskli şəxslərdə bütün testlər eyni performansı göstərir.
- Qlüentsiz pəhrizdə olan bir xəstədə seroloji testlərin və biopsianın öyrənilməsi yanlış mənfi nəticələrə səbəb ola bilər.
- Qlüentsiz pəhrizdən sonra xəstələrdə seroloji testlərlə aşkar edilən anticisimlər 2 həftə kimi çox qısa müddətdə neqativləşə bilər. Lakin histoloji bərpa daha gec ola bilər.
- Pəhriz terapiyasının təqibi hər 3-6 aydan bir anti-DGP və ya anti-dTG anticisim səviyyələrinin təyin edilməsi ilə aparılmalıdır.

Qlüentsiz pəhriz:



Asimptomatik xəstələrdə HLA DQ2 və DQ8 allellərinin mövcudluğu araşdırıla bilər.

HLA DQ2/DQ8 testləri kimlərdə aparılmalıdır?

- Seliakiya xəstəliyinə şübhə yarandıqda;
- Anticisimlərin müayinəsi zamanı qeyri-müəyyən nəticələr əldə olunduqda (xüsusiylə 3 yaşdan yuxarı uşaqlarda);
- Şübhəli biopsiya nəticələri olan zaman;
- Laborator müayinələr və biopsiya nəticələri arasında hər hansı bir uyğunsuzluq müşahidə olunduqda.